

39	İPFS-B06	1.Neft-qaz qurğuları obyektlərinin texniki diaqnostikası 2. Boru kəmərləri sistemlərinin istismarına texniki nəzarət	4	120	25	15		10				5
40	İPFS-B07	1.Boru kəmərləri və neft bazalarının tikintisi üçün maşın və avadanlıqlar 2.Neft – qaz qurğuları obyektlərinin tikintisinin maşın və avadanlıqları	5	150	30	20		10				4

III. TƏLİMƏ AYRILAN MÜDDƏT (həftələrlə)

Kurslar	Sərbəst hazırlıq	Fərdi qrafikə uyğun kafedralar tərəfindən aparılan dərslər	İmtahan sessiyası	Təcrübə	Dövlət yekun attestasiyası	Cəmi
I	26	4	2	-	-	32
II	26	4	2	-	-	32
III	24	6	2	-	-	32
IV	24	6	2	-	-	32
V	12	3	1	10	6	32
Cəmi	112	23	9	10	6	160

IV. TƏDRİS PROSESİNİN GÖSTƏRİCİLƏRİ

Kurslar	1	II	III	IV	V	Təcrübə	Buraxılış işinin hazır. və müdaf.	Cəmi
Kreditlərin sayı	42	48	46	48	26	12	9	231
İmtahanların sayı	8	9	9	9	5			40

Təqdim edir:

1.ADNSU-nun “Tədris işləri üzrə” prorektoru, dosent

Q.Ə.Məmmədov

2. SMİİYİ-nin direktoru, dosent

H.B.Hüseynov

3. Qaz-neft-mədən fakültəsinin dekanı, professor

Q.Q.İsmayılov

4. “Neftin-qazın nəqli və saxlanması” kafedrasının müdiri, professor

H.F.Mirələmov